

**M**artın 17-də universitetin “Dünya” konsert salonunda 34-cü məzunluq mərasimi keçirildi. Mərasimdə məzunlar və onların valideynləri, tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər.

Mərasim Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlandı. Sonra söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İ saxanlıya verildi. H. İ saxanlı məzunları təbrik edərək, yeni həyat yollarında onlara uğurlar arzuladı. O, universitetdə yaradılmış təhsil mühitindən və onun özünəməxsus xüsusiyyətlərindən, bu təhsil sistemi vasitəsilə yalnız ixtisasına yiyələnmiş mütəxəssislər deyil, eyni zamanda hərtərəfli inkişaf etmiş gənc nəsil yetişdirilməsindən, universitetin dünyanın aparıcı ali məktəbləri ilə əlaqələrindən, maddi-texniki bazanın daim genişlənməkdə olmasından və texnopark yaradılmasına başlandığından, həmçinin universitetin gələcəkdə həyata keçirəcəyi geniş miqyaslı tədbirlərdən ətraflı bəhs etdi.

## TƏBRİK EDİRİK!

Sonra məzunlara diplomların verilməsi mərasimi başlandı. Bakalavr məzunlara diplomları universitetin prorektorları Məhəmməd Nuriyev, Rafiq Əhmədov, fakültə dekanları Siyavuş Azakov, Cabir Xəlilov, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova və baş müəllim Firəngiz Nəsirova təqdim etdilər.

Tələbələr çıxış edərək, universitet rəhbərliyinə və müəllim kollektivinə minnətdarlıqlarını bildirdilər, Xəzər Universitetinin andını söylədilər və müəllimləri ilə xatirə şəkilləri çəkirdilər.

Mərasimin ikinci hissəsində iştirakçılara universitet tələbələrinin hazırladığı konsert proqramı təqdim olundu.





## ŞUŞA RAYONUNUN



Martın 15-də Xəzər Universitetinin Mərmər salonunda universitet rəhbərliyinin Şuşa Rayon İcra Hakimiyyəti, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli qonaqları səmimi salamlayaraq, sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlıya verdi. H.İsxanlı Azərbaycan təhsilinin tarixi inkişaf yolunun təhlilini verərək, müasir vəziyyətindən danışdı və problemləri nəzərə çatdırdı. Universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsxan İsxanlı universitetdəki ixtisaslar, fakültələr, institutlar və digər qurumlar haqqında qonaqlara geniş məlumat verdi.





## NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər Universitetində keçirilən çox maraqlı görüş üçün H.İsaxanlıya və universitetin bütün əməkdaşlarına dərin təşəkkürünü bildirdi. O, vətəmindən didərgin düşmüş şuşalılarla Bakının ali təhsil müəssisələrində ilk belə görüşün keçirildiyini qeyd etdi. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva da görüşü yüksək qiymətləndirərək, “Xəzər”lilərlə

Azərbaycanın dilbər guşəsi olan Şuşada görüşməyi arzuladı. Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev çıxışında rayonun təhsil işçilərinin gərgin əməyindən bəhs etdi.

Görüşdə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, şair Əyyub Şirlanlı çıxış edərək, bir neçə kitabını H. İsaxanlıya təqdim etdi. Xəzər Universitetinin tələbələri Elvin Əliyev və Günel Səbzəliyevanın Ü.Hacıbəylinin və Niyazinin əsərlərindən ibarət ifaları şuşalıları valeh etdi. Sonda xatirə şəkilləri çəkildi.



**XƏZƏR** UNİVERSİTETİ **TEXNOPARKININ İNKİŞAFI İLƏ BAĞLI İCLAS**



Martın 19-da Xəzər Universitetində texnoparkın inkişafı ilə bağlı iclas keçirildi. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı texnoparkın açılması ilə bağlı indiyə qədər görülən işlər haqqında məlumat verdi. Bildirdi ki, 2012-ci ildə siyasət təhlili, ümumi quruluş planlaşdırılması, texnologiya, biznes baxımından inkişaf kimi hazırlıq işləri görülmüşdür. 2013-ci ildə isə texnopark iş qrupu fəaliyyətə başlamış, Xəzər Universitetinin İnnovasiya mərkəzi yaradılmışdır. İnnovasiya mərkəzi texnoparkın tərkibinə daxil olunacaq biznesləri təşkil edən, qeydiyyatdan keçirən əsas qurum olacaq. Sonra İnnovasiya mərkəzinin direktoru Ayna Yusubova mərkəz haqqında ətraflı məlumat verdi.

İclasda texnoparkın ümumi siyasəti, 5 yeni biznes planı müzakirə olundu. Hal-hazırda robotexnika, kinematoqrafiya, inşaat mühəndisliyi, elektronika və internet-media ilə məşğul olunacağı nəzərdə tutuldu. Gələcək bizneslər haqqında On3 Şirkətlər qrupunun nümayəndələri Aydın Əhmədov və Fərid Yusifovlu, Xəzər Universiteti Elektron media mərkəzinin direktoru Alik Əliyev çıxış etdilər. Sonra isə yaxın gələcək üçün planlar müzakirə olundu. İclasda universitetin prorektoru Məhəmməd Nuriyev iştirak edirdi.



Martın 19-da universitetin rəhbərliyi, müəllim heyəti və tələbələrin birgə Novruz şənliyi keçirildi. Prorektor Rafiq Əhmədov bayram tonqalını alışırdı və sonra tələbələrin ifaları, rəqsləri bir-birini əvəz etdi. İştirakçılar şənənib əyləndilər, bir-birlərini təbrik edib, xoş arzularını bildirdilər, xatirə şəkilləri çəkirdilər.



## TAYLAND, VYETNAM VƏ İNDONEZİYAYA İŞGÜZAR SƏFƏR



Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı martın 23-dən 30-dək Tayland, Vyetnam və İndoneziyada işgüzar səfərdə oldu.

H. İsaخانlı Taylandın paytaxtı Banqkokda Asiya Texnologiya İnstitutunun (ATI) rektoru professor Said İrandoust, ARCMDG-in (BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə dair Mükəmməl ASEAN Mərkəzi) direktoru Dr. Sandro Kalvani, Asiya və Sakit okean üzrə ATI-nin Regional Resurs Mərkəzinin direktor müavini və ATI-nin Genişlənməsi üzrə icraçı direktoru Dr. Conatan Şav, Naresuan Universitetinin Akademik Xidmətlər üzrə Banqkok Mərkəzində mərkəzin direktoru Dr. Srisuda Chonqsithiphol ilə görüşdü. Görüşlərdə tərəfləri maraqlandıran məsələlər müzakirə olundu.

Sonra H. İsaخانlı Banqkok Universitetində universitetin Beynəlxalq işlər idarəsinin direktoru Dr. Pahadda Unyapho və bu mərkəzin digər işçiləri, o cümlədən Nisachol Jitdechakajorn, Mühəndislik fakültəsinin professor-müəllim heyəti, o cümlədən Optoelektronika, Rabitə və Nəzarət Sistemləri üzrə Araşdırma Mərkəzinin direktoru Dr. Karel L.Sterkxs

və tədqiqatçı-alim Dr. Valeed S. Məhəmməd ilə görüşdü. Onlar Xəzər Universiteti və Banqkok Universiteti arasında qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr apardılar. H. İsaخانlı Banqkok Universiteti haqqında video təqdimatı izlədi və universitetin kampusu ilə tanış oldu.

Vyetnama səfəri zamanı H. İsaخانlı Hanoi və Ho Chi Minh şəhərlərində oldu. O, əvvəlcə, Təhsil Nazirliyinin məmurları ilə görüşərək, Azərbaycan və Vyetnam arasında təhsil və tədqiqat əlaqələrini müzakirə etdi.

Sonra Nonq Lam Universitetində rektor Dos. Nquyen Hay, Beynəlxalq Əməkdaşlıq Ofisinin rəhbəri və Beynəlxalq Təhsil Mərkəzinin direktoru Dr. Nquyen Nqoc Thuy, baytarlıq üzrə dekan assistenti Dr. Le Quanq Thonq və başqa şəxslərlə görüşdü. Ho Chi Minh şəhərində H. İsaخانlı Portkost Məsləhətçi Korporasiyası İdarə heyətinin sədri Tan Fuk, Maliyyə və inzibati işlər üzrə menecer Nquyen Thi Tam Trinh ilə görüşdü. Görüşdə Xəzər Universitetinin dəstəyi ilə Ho Chi Minh şəhərində yeni Təhsil və Təlim Mərkəzinin yaradılması müzakirə olundu. H. İsaخانlı Asiya İnstitutunun Vyetnam Texnologiya Mərkəzində də oldu.

İndoneziyaya səfər çərçivəsində H. İsaخانlı Jakarta şəhərinin dövlət rəsmiləri və biznes müəssisələrinin nümayəndələri – PT Bekasi Fajar Sənaye əmlak müəssisəsinin inkişaf direktoru Dr. Cohni Cohan, Avstraliya-İndoneziya Tərəfdaşlıq Layihəsinin meneceri İr. Əhməd Lanti, Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Agentliyin baş məsləhətçisi Dr. Suqimin Pranoto ilə görüş keçirdi.

H. İsaخانlı Jakartada Azərbaycanın İndoneziyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tamerlan Qarayev ilə də görüşdü.

## “SEVGİ VƏ SAĞLAMLIQ” MÖVZUSUNDA SEMİNAR

Aprelin 5-də "Sağlam ailə" klinikası Xəzər Universitetinin Tələbə Məclisi ilə birlikdə tələbələr üçün "Sevgi və sağlamlıq" mövzusunda seminar keçirmişdir. Seminarada klinikanın İctimai əlaqələr şöbəsinin rəhbəri Niqar Rüstəmli, İnsan resursları üzrə menecer və hüquqşünas Mahirə Abdullayeva, Andrologiya şöbəsinin əməkdaşı Cahandar Hüseynov, həkim Günay Mirzəyeva iştirak edirdilər. Onlar tələbələrlə söhbət aparmış və suallarını cavablandırmışlar.



## ERCIYES UNİVERSİTETİ İLƏ XƏZƏR UNİVERSİTETİ ARASINDA ANLAŞMA PROTOKOLUNUN TƏQDİMAT MƏRASİMİ



Martın 27-də Xəzər Universitetində Türkiyənin aparıcı universitetlərindən biri olan Kayseri Erciyes Universiteti ilə Xəzər Universiteti arasında Erciyes Universitetinin rektoru professor Fahrettin Keleştimur və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı tərəfindən öncə imzalanmış anlaşma protokolunun təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimini Xəzər Universitetinin prorektoru professor Məhəmməd Nuriyev açaraq, iştirakçıları salamladı və Türkiyədən gələn qonaqları-Erciyes Universitetinin prorektoru professor Hasan Yetimi və Gen Kök Hüceyrə Mərkəzinin direktoru professor Yusuf Özkulu təqdim etdi. M. Nuriyev Xəzər Universiteti haqqında qonaqlara

geniş məlumat verdi.Erciyes Universiteti adından çıxış edən H. Yetim və Y. Özkul universitet, onun mərkəzləri və institutları haqqında ətraflı məlumat verərək, imzalanmış protokolun hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirdilər. Sonra qonaqlar onlara ünvanlanan çoxsaylı sualları cavablandırıdılar.

Təqdimat mərasimində prorektor Rafiq Əhmədov, dekanlar İncilab Əhmədov, Siyavuş Azakov, Elza Səmədova, Magistratura, doktorantura və elmi işlər üzrə bölmənin müdiri Eldar Şahgəldiyev, Beynəlxalq əlaqələr üzrə prorektorun assistenti Maya Muxuradze, Qəbul və tələbə şöbəsinin müdiri İsxan İsxanlı və İctimai əlaqələr və media üzrə direktor Ələvsət Əmirbəyli iştirak edirdilər.



### “MOTİVASIYA VƏ ÖZÜNƏ İNAM” MÖVZUSUNDA TƏLİM

Aprelin 6-da Xəzər Universiteti Karyera Mərkəzi tələbələr üçün “Motivasiya və özünə inam” mövzusunda təlim keçirib. Təlimçi Bakı Dillər və Biznes Məktəbinin əməkdaşı Toğrul Ələkbərov idi. Təlimdə karyerada uğur qazanmaq üçün lazım olan motivasiya, motivasiyanın və özünə inamın müsbət cəhətləri və digər müvafiq məsələlər müzakirə olunub, tələbələrlə fərdi məşğələ keçirilib və onların sualları cavablandırılıb.





**“XARİCDƏ TƏHSİL VƏ KARYERA”  
MÖVZUSUNDA  
SEMİNAR**

Martın 29-da Xəzər Universitetinin Hazırlıq Mərkəzi və Akare şirkətinin birgə təşkilatçılığı ilə universitetinin tələbələri üçün “Xaricdə təhsil və karyera imkanları” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda Xəzər Universiteti Hazırlıq Mərkəzinin Direktoru Emin Rüstəmov, tanınmış teleaparıcı İlkin Həsəni,

Tələbə.az təhsil portalının qurucusu və rəhbəri Mürsəl Əliyev, Akare şirkətinin baş layihə koordinatoru Emrah Koknar, Hajizade group şirkətinin qurucusu və rəhbəri Əli Hacızadə, BEB education şirkətinin Azərbaycan üzrə rəhbəri İsgəndər Ağayev məruzə etmişlər. Sonda tələbələrin sualları cavablandırılmışdır.



**OLİMPİADAYA HAZIRLIQ ÜZRƏ TƏŞKİLAT KOMİTƏSİNİN GENİŞ TOPLANTISI**

Aprelin 4-də Xəzər Universitetinin X Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin geniş toplantısı keçirildi. Toplantını giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyunlar Şurasının sədri, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri professor Hamlet İsaخانlı açdı. H. İsaخانlı məlumat verərək bildirdi ki, bu il keçirəcəyimiz olimpiada – X yubiley olimpiadasıdır və on ildir Xəzər Universiteti bu şərəfli və məsuliyyətli işi həyata keçirir. H. İsaخانlı olimpiadanı yüksək səviyyədə keçirtmək üçün yaradılmış Təşkilat Komitəsinin fəaliyyətini gücləndirməyin vacibliyini vurğuladı.

Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin

sədr müavini Əlövsət Əmirbəyli görülmüş işlər haqqında geniş məlumat verərək, təşkilat komitəsi üzvlərinin bundan sonra da daha fəal olmasını arzuladı. Təşkilat Komitəsinin sədr müavini Məhəmməd Nuriyev çıxış edərək, Təşkilat Komitəsi üzvləri arasında aparılmış iş bölgüsü haqqında məlumat verdi, testlərin hazırlanmasında kafedra əməkdaşlarının ekspert kimi iştirakının zərurətini vurğuladı. Təşkilat Komitəsinin üzvlərindən Rafiq Əhmədov, İsaخان İsaخانlı, Siyavuş Azakov, Zərifə Əliyeva, Emin Rüstəmov və digərləri çıxış edərək, hazırlıqla bağlı təkliflərini bildirdilər. Sonda H.İsaخانlı Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə etmək tapşırığını verdi.



## HÜQUQ TƏDRİS MƏRKƏZİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ



Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAID) ilə Əməkdaşlıq Razılaşmasına əsasən “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin icrasını həyata keçirməkdədir. AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökumət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirdikləri islahatların inkişafının fəal şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir. Layihənin

strateji tərəfdaşları Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və Konstitusiya Araşdırmaları Mərkəzidir. Layihə çərçivəsində digər fəaliyyət növləri ilə yanaşı hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə Xəzər Universiteti nəzdində Hüquq Tədris Mərkəzi yaradılıb. Tədris mərkəzinin fəaliyyəti əsasən cari ildə hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlamaqdan ibarətdir. Layihə çərçivəsində ilk təlim kursu cari ilin mart ayının üçüncü həftəsindən başlayıb və iyun ayının sonuna qədər davam edəcək.

(Ardı səh. 16 - da)





## “İSTEHLAKÇI HÜQUQLARININ MÜDAFİƏSİ PRIORITY VƏZİFƏDİR”

## MÖVZUSUNDA SEMİNAR



Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti aprelin 10-da Xəzər Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi priority vəzifədir” mövzusunda seminar keçirdi. Seminarı universitetin pro-

rektoru Rafiq Əhmədov açaraq, qonaqları iştirakçılara təqdim etdi. Sonra Dövlət Xidmətinin rəis müavini Araz Əliyev və şöbə müdiri Zahid Şirəliyev tələbələrə istehlakçı hüquqlarının müdafiəsi barəsində geniş məlumat verdilər. Seminar tələbələrin fəal iştirakı şəraitində mövzunun müzakirəsi ilə başa çatdı.

## ABERSTYWTH UNİVERSİTETİNİN ƏMƏKDAŞI İLƏ GÖRÜŞ



Aprelin 10-da Xəzər Universitetində XUHM-in və “BEB education” şirkətinin birgə təşkilatçılığı ilə İngiltərənin Aberstywth Universitetinin Mərkəzi Asiya və Azərbaycan üzrə İnkişaf direktoru Murtuza Qəznəvi ilə tələbələrin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan XUHM-in direktoru Emin Rüstəmov və “BEB education” şirkətinin Azərbaycan üzrə rəhbəri İsgəndər Ağayev qonağı

tələbələrə təqdim etdilər və keçirilən tədbirin məqsədi barədə geniş məlumat verdilər. Sonra M. Qəznəvi Aberstywth Universiteti, onun yaranma və inkişaf tarixi, digər ölkələrdəki universitetlərlə əlaqələri, Avropada təhsil, tələbə həyatı barədə geniş söhbət açdı və tələbələri maraqlandıran suallara ətraflı cavab verdi. M. Qəznəvi sonda tədbirin təşkilinə görə minnətdarlığını bildirdi.



## PENZA DÖVLƏT UNIVERSİTETİ İLƏ ƏMƏKDAŞLIĞIN TƏMƏLİ QOYULDU

Rusiyanın Penza Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, biologiya elmləri doktoru, professor Yuri Aleksandroviç Mazey və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində oldu. Rəsmi qəbul zamanı universitetin rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq Azərbaycanda elmin, təhsilin inkişafından, dünya elm və təhsil sisteminə inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətindən bəhs etdi. Rektor NDU-nun inkişaf yolu, strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında məlumat verdi. Qeyd olundu ki, tədrisin keyfiyyətinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi nəticəsində NDU ölkənin ali təhsil məktəblərinin 2012-ci il üzrə reyting göstəricilərinə əsasən 38 ali məktəb arasında 7-ci yerdə dayanır. Universitetdə 10 ölkədən 300-ə yaxın xarici vətəndaş təhsil alır. Bu ali məktəb dünyanın 70-dən çox tanınmış universiteti ilə, o cümlədən Rusiyanın Novosibirsk, Rostov universitetləri ilə səmərəli tərəfdaşlıq edir, beynəlxalq layihələrdə uğurla təmsil olunur.

Professor Y. A. Mazey səmimi qarşılama üçün

minnətdarlığını bildirərək, NDU ilə ilk tanışlıqdan doğan xoş təəssüratlarını bölüşdü. Prorektor məlumat verdi ki, 1943-cü ildə əsası qoyulan Penza Dövlət Universiteti bu gün intellektual potensialın formalaşması, təmin edilməsi və regionun sosial-iqtisadi inkişafı baxımından Volqaboyu universitetləri sırasında ən böyük və çoxistiqamətli universitetlərdən biridir. Universitet və onun filiallarında 1500 professor-müəllim heyəti fəaliyyət göstərir, 20000 tələbə təhsil alır. Magistratura və doktorantura təhsil pilləsi üzrə yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqət yetirilir. Y. A. Mazey Avropa universitetləri ilə əməkdaşlıq edən Penza Dövlət Universitetinin NDU ilə də uğurlu əməkdaşlığına inamını ifadə etdi.

Görüş zamanı əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olundu. Sonda universitetlər arasında elm və təhsil, mədəniyyət və idman üzrə əlaqələrin, virtual əməkdaşlığın inkişafına dair əməkdaşlıq müqaviləsi imzalandı, hədiyyələr təqdim olundu. Qonaqlar universitet ərazisi ilə, tədris prosesi ilə yaxından tanış oldular.



KEMBRİC UNIVERSİTETİNİN İLLİK NƏŞRİNDƏ  
NDU HAQQINDA



Naxçıvan Dövlət Universitetində Kembric Universitetinin “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” kitabında “Naxçıvan Dövlət Universiteti” adlı məqalənin təqdimatına mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli müntəzəm göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Dövlət Universitetinin ölkədə və beynəlxalq aləmdə nüfuzunun artmasından danışıdı. Qeyd olundu ki, Avropa Rektorlar Klubuna, Asiya Universitetlər Assosiasiyasına, Qara Dəniz Universitetlər Birliyinə, Avrasiya İpək yolu Universitetlər Konsorsiumuna, Qafqaz Universitetlər Birliyinə üzv olan universitet hazırda 7 TEMPUS - Avropa Cəmiyyəti sxemi layihəsində iştirak edir. Ali məktəbin dünyanın 70-dən çox universiteti ilə beynəlxalq əlaqələri də vardır. Böyük Britaniyanın dünyada məşhur olan Kembric Universitetinin NDU-nu dostluq və əməkdaşlıq üçün seçməsi, əhəmiyyətli uyğun olaraq ali məktəblər haqqında hər il nəşr etdiyi “Mükəmməlliyə bələdçi. Qlobal təhsil və imkanlar” seriyasından olan kitabında ona yer ayırması NDU-nun beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də bütövlükdə Azərbaycan ali məktəbinin uğurlarının biri hesab oluna bilər.

Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov kitabın 2013-cü il nəşri haqqında ətraflı məlumat verərək bildirdi ki, kitabda 44 ölkədən 183 təhsil müəssisəsi sırasında Azərbaycandan ilk dəfə məhz ünfüzlu elm və ali təhsil mərkəzi olan Naxçıvan Dövlət Universiteti və onun əldə etdiyi uğurlar haqqında məqalə ve-

rilmiş, nəsrə universitetin rektoru, akademik İsa Həbibbəylinin müsahibəsi daxil edilmişdir. “Qlobal əlaqələr” başlığı ilə çap olunmuş məqalə Naxçıvan Dövlət Universitetinin Azərbaycanın ən qabaqcıl akademik qurumlarından biri olması haqqında məlumatla başlayır. Həmçinin, “Müasir təhsil müəssisəsi” başlığı ilə verilmiş bölmədə vurğulanmışdır ki, universitet informasiya texnologiyaları sahəsində mühüm nailiyyətlər qazanmışdır.

Təqdimat mərasimində Prezident təqaüdcüsü, Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu, universitetin Gənclər təşkilatının sədri, magistr Arzu Abdullayev, Memarlıq və mühəndislik fakültəsinin IV kurs tələbəsi Antoni Məkvunye, Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi ixtisaslaşması üzrə I kurs magistri Cang Secand, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Qahirə Məmmədova çıxış edərək, universitet rəhbərliyini və kollektivi bu uğur münasibətilə təbrik etdilər.

Qeyd edək ki, kitabın elektron versiyasını Kembric Universitetinə aid <http://cusu-excellence2013.org> internet saytından, məqalənin tam mətnini

<http://cusu-excellence2013.org/about-the-book/chapter-6/> ünvanına daxil olmaqla əldə etmək olar.

**Mehriban SULTAN,**  
**NDU-nun Mətbuat şöbəsinin müdiri**




# “DÜNYA” MƏKTƏBİ




“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi

Materialları “Dünya” məktəbinin müəllimi  
Mədinə Karahan çapa hazırlamışdır




**PROJECT TITLE:  
INTRODUCING  
ENVIRONMENTAL  
THRESHOLDS INTO  
STORMWATER  
MANAGEMENT IN BAKU**



Main stormwater routes in Baku

Baku always had excessive water discharge problems. In most of apartments and houses water is poured into the drainage system. This water is not treated and is discharged into the Caspian Sea. This is a serious environmental problem. The project aims to introduce environmental thresholds into stormwater management in Baku. The project is a part of the 'Green Baku' initiative. The project is a part of the 'Green Baku' initiative. The project is a part of the 'Green Baku' initiative.

STP - A + P + E + E + S + 1000



## “DÜNYA” MƏKTƏBİNİN



Aprəl 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində məktəblilərin Ümummilli liderin 90 illiyinə həsr olunmuş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının (“İnepo-Euroasia”) final mərhələsində “Dünya” məktəbi də iştirak etdi. Ötən il start götürərkən 17 xarici ölkə məktəblilərini əhatə edən olimpiada layihə bu il dünyanın 45 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan və s.) 500-dək şagirdi bir araya topladı. Xarici ölkələrdən təqdim olunan 625 layihədən 52-si, Azərbaycanın 180 orta məktəbindən təqdim olunan 214 layihədən isə 78-i finala qədər yüksəldi. Olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunması istiqamətində gənc nəslin məlumatlandırılması, şagirdlərdə ekoloji biliklərin inkişaf etdirilməsidir. İNEPO-AVRASIYA – Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası eyni zamanda ölkəmizin tanıtılmasına, Azərbaycan həqiqətlərinin təbliğinə, dünya məktəbliləri arasında dostluğun, qardaşlığın bərqərar olmasına xidmət edən bir vasitədir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və radio Yayımaları Şirkəti, Çağ Oyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Planetimizin ekoloji müasirliyi” mövzusunda çıxış etdi.

“Dünya” məktəbinin təqdim etdiyi layihəyə Xəzər Universitetinin Coğrafiya və ətraf mühit elmləri departamentinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov rəhbərlik edirdi. Layihə “Bakıda yağış sularının idarə olunmasına ekoloji yanaşma” adı ilə təqdim olundu. Layihənin təqdimatı isə məktəbin coğrafiya müəllimi Mətanət Ağayeva, X sinif İB şagirdləri Fatimə Xəlilova və İlahə Nəsimzadə tərəfindən həyata keçirildi. Bu layihə Bakı və Abşeron yarımadasında həm su qıtlığı probleminin aradan qaldırılmasına, həm də yağış sularının küçələrdə yaratdığı problemin həllinə yönəlmişdi.

Olimpiadanın mükafatlandırma mərasimində müvafiq hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri də iştirak etdilər. Təhsil Naziri Misir Mərdanov “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının uğurla keçirildiyini dedi və təşkilatçılara təşəkkürünü bildirdi.



## BEYNƏLXALQ OLİMPIADADA UĞURU

Layihədə təklif olunur ki, il ərzində şəhərə yağın yağışlar yeraltı su anbarlarında toplansın və yay zamanı parkların suvarılmasında istifadə olunsun. İl ərzində yığıla biləcək yağış sularının miqdarı Oğuz-Qəbələ kəməri vasitəsi ilə Bakıya verilən suyun miqdarına bərabərdir. Hər il Bakıda parkların və bağların suvarılmasında böyük miqdarda içməli sudan istifadə olunur. Layihədən əsas məqsəd suvarmada yağış sularından istifadə etməklə içməli sudan ancaq şəhər sakinlərinin ehtiyacları üçün istifadə etməkdir.

Aktual problemlə ilk dəfə bu yarışmaya qatılan “Dünya” məktəbinin şagirdləri böyük bir uğura imza atdılar: layihə gümüş medala layiq görüldü. Qazanılan uğur bütün məktəb kollektivini ürəkdən sevindirdi.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Milli Məclisin deputatı Qənirə Paşayeva, Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Çağ Oyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özəran və digər çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildirdilər.

Olimpiadanın işində bir sıra dövlət rəsmiləri ilə yanaşı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı da yaxından iştirak etdi.

“Dünya” məktəbinin müəllim və şagird kollektivlərini bu uğur münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq.

## “KİTABSIZ BÖYÜYƏN UŞAQ – SUSUZ QALAN AĞACA BƏNZƏR”

“Kitabsız böyüyən uşaq – susuz qalan ağaca bənzər” deyib atalarımız. Uşaqlarda kiçik yaşlarından kitaba, müəllimləyə maraqlı hissi aşılamaq biz müəllimlərin hər zaman diqqətindədir.

“Dünya” məktəbinin ikinci sinif şagirdləri məktəb kitabxanasının fəal oxucularıdır. Onlar tez-tez kitabxanaya gedir, maraqlı və yeni kitablarla tanış olurlar.

İkincilərin bu maraqlarını nəzərə alaraq, aprelin 4-də onlarla Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında, aprelin 9-da isə Miniatur kitab muzeyində ekskursiyada olduq.

Şagirdlər kitab evlərindən xoş təəssüratla qayıtdılar. Özlərini oxuduqları nağıl və hekayələrin qəhrəmanlarına bənzətmək istəyən balacaların kitabxana və muzey haqqında təəsuratlarını öyrəndik.

**Sual: Ən birinci oxuduğunuz hansı kitab olub?**

*Arzu:* “Ana dili” dərslisi

*Nərimin:* “Üç keçi”. Oradakı bütün obrazları sevdim.

*İnci:* “Qırmızıparaq” nağılı xoşuma gəldi.

*Leyla:* “Turp”. Çünki orada hamı bir-birinə kömək edir. Başa düşdüm ki, güc birlikdədir.

**Sual: Firudin bəy Köçərli adına kitabxanada olanda hansı hissələri keçirdiniz?**

*Leyla:* Oradakı oyun otağında uşaqlar üçün olan nağılların səhnələşdirilib bizə göstərilməsi çox xoşuma gəldi.

*Aysu:* Orada uşaqlar üçün kiçik, maraqlı otaq var idi.

*Tunar:* Mənim orada oxuduğum “Karlsonun macəraları” kitabı çox xoşuma gəldi.

*Aqşin:* Heyvanlar haqqında oxuduğum kitab çox maraqlı idi.

*İbrahim:* Orada olan bütün kitablar maraqlı idi.

*Ayşə:* Mənim də qartal haqqında, kərgədan haqqında, tropik qurbağası, tənbel tutuquşu haqqında oxuduqlarım çox maraqlı kitablar idi.

**Sual: Uşaqlar, kitab oxumaq nə üçün lazımdır?**

*Uşaqların hamısının bir fikri oldu:* Oxumaq dünyagörüşü və bilik toplamaq üçün vacibdir.

**Sual: Bəs “miniatur” nə deməkdir?**

*Nəzrin:* “Balaca”, “kiçik” deməkdir.

**Sual: Uşaqlar, muzeylə kitabxananın fərqi nədir?**

*Hüseyn:* Kitabxanaya üzv olub oxumaq üçün evə kitab apara bilərik, amma muzeydə kitablara toxunmaq olmaz.

**Sual: Muzeydə sizi ən çox təəccübləndirən nə oldu?**

*İnci:* Bir düymənin içində 3 kitab yerləşməsi.

*Duyğu:* Çox kiçik kitablar.

*Tunar:* Mənim orada dinlərlə bağlı olan kitablar çox xoşuma gəldi.

*Asəf:* Orada olan ən qədim kitab Quran kitabı idi.

**Sual: Uşaqlar, sırğanın ucundan asılan kitablar yadınızdadır? Onun mənası nədir?**

*Aysu:* O deməkdir ki, deyilən sözləri qulağında sırğa elə, unutma!

Uşaqların suallarımıza verdikləri cavablar bir-birindən maraqlı oldu. Onlar belə ekskursiyaların tez-tez təşkil olunmasını arzuladılar.

*Gülşən Qurbanova,*

*Fidan Təbrizi,*

*“Dünya” məktəbinin müəllimləri*



# İNGİLİS DİLİNİN TƏDRİSİ ÜZRƏ TƏLİM



Martın 29-da “Dünya” məktəbində “Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” layihəsinin sayca ikinci təlim kursu keçirildi. Xatırladaq ki, kurs qaçqın və məcburi köçkün məktəblərinin müəllimləri üçün nəzərdə tutulub və Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl məktəblərinin 24 müəllimi bu layihədə iştirak edir.

Bu dəfəki təlim kursunda “İngilis dilinin

tədrisində online resurslardan istifadə” mövzunu tədris edən xarici dil mütəxəssisi Holley Hayes idi. Nümunə dərslərini “Dünya” məktəbinin ingilis dili müəllimi Eldar Zeynalov, İKT üzrə dərsi isə Leyla Öməröva keçdilər. Təlim böyük maraqla dinlənildi, müzakirələr aparıldı. “Dünya” məktəbinin belə uğurlu layihəni təşkil etdiyinə və yüksək səviyyədə həyata keçirdiyinə görə iştirakçılar tərəfindən təşkilatçılara minnətdarlıq bildirildi.

## FİRƏNGİZ ƏHMƏD QIZI YUSİFOVA

“Dünya” məktəbinin kollektivinə ağır itki üz verib. Kollektivimizin üzvü Firəngiz Əhməd qızı Yusifova 2013-cü il aprelin 1-də vəfat etdi.

Firəngiz xanım 2006-cı ildən “Dünya” məktəbində informatika fənnini tədris etmiş və məktəbin İKT üzrə uğurlar qazanmasında böyük xidmətləri olmuşdur. Səmimiliyi və işgüzarlığı ilə çalışdığı illər ərzində həm şagirdlərin, həm də iş yoldaşlarının sevimlisi olmuş, hörmətini qazanmışdı.

Firəngiz xanıma Allahdan rəhmət diləyirik. Qəbri nurla dolsun!



*“Dünya” məktəbinin kollektivi*



# “QIRMIZIPAPAQ” NAĞILI

**A**nası “Qırmızıpapaq” nağılına öz əlavələri ilə Leyliyə danışır, nağılım qorxulu yerlərini istədiyi kimi dəyişdirirdi:

- Ay Qırmızıpapaq, pəraşki, qutab, şorçoğalı bişirmişəm, gəl, ististi apar, nənən yesin – anası Qırmızıpapağı çağırır.

Leyli:

- Ay ana, qutab, şorçoğalı Azərbaycan yeməkləridir, axı ruslar onları bişirməyi bilmirlər.

- Qızım, ruslar azərbaycanlılardan öyrənilər də bişirməyi.

Qırmızıpapağın nənəsigilə yolu meşədən keçirdi. Meşədə Qırmızıpapaq canavara rast gəlir.

Canavar:

- Hara belə, ay Qırmızıpapaq?

- Nənəmə yemək aparıram.

- Sən nə ağıllı qızsan, ay Qırmızıpapaq, görürəm nənəni çox istəyirsən, nənənin yerini də, səndən qabaq gedim nənənə xəbər verim ki, Qırmızıpapaq sənə yemək gətirir, onu sevindirir.

Canavar Qırmızıpapağı qabaqlayaraq nənəgilə çatır. Nənə canavarı görüb:

- Xoş gördük, ay canavar, səndən nə əcəb?

- Nənə, gəldim deyəm ki, sənənin nə ağıllı nəvən var, o, səni çox sevir, sənə yemək gətirir.

Nənə canavarı evə dəvət edir.

Bir azdan Qırmızıpapaq da gəlir.

Nənə çay qoyur, süfrə açır. Nənə, nəvə, canavar gətirilən yeməklərdən doyunca yeyirlər.

Canavar:

- Çox sağ ol, ay nənə, lap doyunca yedim, mən gedim, balalarım gözləyir, salamat qalın.

Nənə Qırmızıpapağın gətirdiyi yeməklərdən bir torbaya qoyub:

- Ay canavar, bunu da apar, balaların yesin.

- Çox sağ olun, ay nənə, ay Qırmızıpapaq – deyə canavar torbanı götürüb, balalarının yanına qaçır.

Leyli:

- Ay ana, nağılda axı elə deyil. Canavar meşədə Qırmızıpapağı görəndən sonra tez qaçıb onun nənəsigilə gəlir, səsini dəyişdirərək nənəni aldadır, nənə qapını açan kimi onu udur və nənənin eynəyini gözlərinə taxaraq nənənin çarpayısına uzanıb, üstünü yorğanla örtür. Qırmızıpapaq gəlib qapını açıb içəri girir:

- Ay nənə, sənə yemək gətirmişəm.

- Yeməyi qoy ora, gəl yanıma.

Qırmızıpapaq yeməyi stolun üstünə qoyub nənəsinin yanına gəlir:

- Ay nənə, gözlərin niyə belə yekədir?

- Səni yaxşı görmək üçün.

- Ay nənə, qulaqların niyə belə uzundur?

- Səni yaxşı eşitmək üçün.

- Ay nənə, dişlərin niyə belə yekədir?

- Səni yaxşı yemək üçün – deyib, canavar Qırmızıpapağı da udur.

Qırmızıpapağın anası onun gec qayıtmasından narahat olub, nənəgilə gəlir və görür ki, canavar nənəni də, Qırmızıpapağı da udub. O, adamları köməyə çağırır. Adamlar gəlib bıçaqla canavarın qarnını cırırlar, nənəni və Qırmızıpapağı sağ-salamat azad edirlər.

*Xəlil Məcidoğlu*

*E-mail: khalil\_majid@mail.ru*